



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 71 (8094) CÜMƏ AXŞAMI, 4 aprel 2019-cu il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

İLHAM ƏLİYEV SƏXAVƏTİ

İnsan həyatda öz zəhməti ilə çox şeyə nail ola bilər:

- Yüksək təhsil alır;
- Hər hansı bir sahənin tanınan, sayılıb-seçilən mütəxəssisinə, bilicisinə çevrilir;
- Vəzifə pilləsi ilə yüksəlir, elmi nailiyyətləri imza atır;
- Xalqın etimad və etibarını qazanır!

Bütün bunlar möhkəm iradə, böyük zəhmətsevərlik, yorulmadan məqsədə doğru irəliləmək qətiyyəti, bəzən isə xüsusi istedad, xarizma tələb edir!

Amma elə mənəvi dəyərlər və keyfiyyətlər də var ki, o insana Tanrı tərəfindən verilir.

Yüksək intellekt, fəhm, qəlb genişliyi, yaradıcı qurumaq məharəti və təşkilatçılıq bacarığı, insanlara daim arxa durmaq istəyi, günahı onların bağışlamaq, təqsirindən keçmək böyüklüyü, səxavət duyğusu və digərləri yəqin ki, insan doğularkən onun təbiətində, xarakterində olur!

Tariximizə qısa nəzər salanda, belə vergili şəxsiyyətlərin az da olsa mövcudluğunun, xalqı, həmvətənləri üçün əvəzsiz xidmətlər göstərdiklərinin şahidi oluruq.



Səxavət insana xas olan nadir və yüksək mənəvi keyfiyyətlərdən biridir!

Doğrudan da insanlara dayaq durmaq, çətin anlarında əl uzatmaq istəyi hər adamda olmur!

Səxavət sahibi olmaq üçün, ən əvvəl, dara düşənlərin vəziyyətini anlayıb onlara acımalısən!

Canında və qanında bir humanistlik, alıcılıq duyğusu yaşamaq!

Həm də kömək etmək vəzifə borcu olmadığı bir zamanda bu addımı atmalısən!

Ümidlə sənə üz tutanlardan köməyini əsirgəməmək, etyindən yapışanların əlindən tutub onları dardan qurtarmaq böyük qəlb və səxavət sahiblərinə xas olan nadir keyfiyyətlərdəndir!

Biz dövlət rəhbərləri içərisində bu keyfiyyətləri ilk dəfə ulu öndər Heydər Əliyevdə görmüşük!

Nə qədər insanın qolundan tutdu, oxutdu, vəzifə pillələri ilə irəli çəkdi, çaresiz vəziyyətə düşənləri müalicə etdi, mənzil verdi, təqaüd ayırdı!

Nefxudalar içində isə səxavətli əməllərlə yalnız Hacı Zeynalabdin Tağıyevin təmsalında rastlaşmışdıq.

Necə azərbaycanlı gəncin oxuması üçün vəsait ayırdı, öz hesabına qız məktəbi açdı, kütləvi şəkildə xeyriyyəçilik edib, millət yolunda ürəklə pul xərcləyib!

Bu gün isə hamımız İlham Əliyev səxavəti barədə fəxrə, ağızdolusu danışıq.

Bəli, İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən Azərbaycanın iqtisadi qüdrətini və siyasi nüfuzunun yüksəldilməsi, müstəqil dövlətimizin yeni imicdə dünyaya təqdimi, paytaxt Bakı ilə yanaşı, regionların da yenidən tikilib qurulması, abadlaşdırılması, xalqın sosial rifahının yüksəldilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipli və dəyişməz mövqe tutması, xalqımızın milli maraqlarını bütün sahələrdə dönmədən və qətiyyətlə müdafiə etməsi ilə yanaşı, böyük qəlb və səxavət sahibi olduğunu da bir nümunə kimi ortaya qoymuşdur!

Prezident İlham Əliyevin təkcə son günlər xalqımızın sosial rifahının yaxşılaşdırılması sahəsində gördüyü işləri qısa şəkildə nəzərdən keçirək:

- 600 min işçinin əməkhaqqı artırıldı;
- 223 min insanın sosial təminatı yaxşılaşdırıldı;
- Minimum əməkhaqqı 38 faiz yüksəldildi;
- 100 minə yaxın tələbənin təqaüdü artırıldı;
- Minimum pensiyalar 37 faiz yüksəldildi;
- Şahid ailəsinə verilən təqaüd 25 faiz artdı;
- Əfqanıstan şəhidlərinin ailəsinə verilən məvənat 300 manat oldu;
- 1 milyondan çox insanın problemlə kredit məsələsi həll edildi;

Ən nəhayət, onu da xatırladaq ki, çoxmənzillli binələrdəki mənzil mülkiyyətçiliyi ilə bağlı problemin həlli 400 minə yaxın insanı əhatə edəcək;

Bütövlükdə 3 milyon insan dövlətin sosial təşəbbüslərinin icrasından faydalanacaq; Bir məqamı da unutmayaq: son 15 ildə əməkhaqqları 7, minimum əməkhaqqı isə 6,5 dəfə artırılıb!

Bütün bunların üzərinə jurnalistlərə, qaçqın və məcburi köçkünlərə, müharibə veteranları və ailələrinə, şəhid ailələrinə və hərbiçilərə, idmançı və zəlzələdə, daşqınlarda ziyan çəkənlərə verdiyi sayısız hesabsız təmirli mənzilləri, avtomobilləri gələcək üçün hara vurur!

Dövlət başçısı daha bir addımı "Diqlas" ticarət mərkəzi yanaraq oradakı çoxsaylı sahibkarlara ciddi maddi ziyan dəyəndə atdı: vətəndaşların zərərini dövlət öz üzərinə götürdü!

Əslində sərbəst bazar iqtisadiyyatı şəraitində hərə öz qazanc və ziyanına yiyə durur!

Dünyanın heç yerində dövlət belə məsələlərə müdaxilə etmir!

Sosial şəbəkə iştirakçıları arasında belə bir mövqeyi əks etdirən status paylaşanlar da vardı:

"Nə üçün dövlət sahibkarın ziyanını ödəməlidir, axı sahibkar özü üçün qazanıb, vergidən başqa dövlətə heç nə verməyib?"

"Bizim bütün problemlərimizi dövlət qarşılamaq, dövlət vəsaiti hesabına bütün çətinliklərimizi həll etməlidir - özünü real həyatda doğrultmamış sovet dövrü psixologiyasından haçan yaxa qurtaraçağıq?"

Əlbəttə, bu cür düşüncələrin söylədiklərində bir həqiqət də var idi və buna görə həmin insanları qınamaq çətin idi!

Doğrudan da mal və qazanc sənini, yer sahibkarının - dövlət isə heç birinin işinə qarışmayıb!

Belədə ziyanımıza niyə şərikin olmalıdır? Obyektivlik və rəsonallıq baxımından məntiqli sual və yanaşmadır!

Lakin çatışmayan cəhətləri də var!

Bu yanaşmada humanizm görünmür!

Bu yanaşmada insanları dardan qurtarmaq istəyi yoxdur!

Bu yanaşmada malını-varını itirən, işindən məhrum olan, fərsəmlər notçasında vergi və çıxılmaz vəziyyətə düşən insanların halına yanib dərdinə qalmaq istəyi çatmır!

İlham Əliyev təərəddüd göstərmədən humanizm və insanlıq mövqeyində dayandı!

Böyük ürək sahibi olaraq, alıcılıq addımı atdı!

Özünü həm də səxavətli, əliqəç və təmizqəlblil insan kimi göstərdi!

Ciddi itkiyə məruz qalanların dadına çatmaq barədə qəti qərarını verdi: "...Biz sahibkarların problemlərini həll etməliyik. Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satmağa məcbur olublar... Biz insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik".

Bəli, dövlət başçısı yenə də vətəndaşının yanında olduğunu sübuta yetirdi!

Necə deyərlik, sığorta təşkilatının funksiyasını dövlət öz üzərinə götürdü, sığortasız mallardan sahibkara dəyən ziyan qarşılandı!

Həm də yalnız humanizm və insanlıq prinsiplərini əsas götürməklə!

İLHAM ƏLİYEV SƏXAVƏTİ:

- Xalqını sevmək dövlət rəhbərinin səxavətidir!
- Vətəndaşı çətin duruma düşən dövlət başçısının həmişə olduğu kimi, yenə də ürəkdən gələn səxavətidir!
- Daim seçkilərinin yanında olan və onların bütün problemlərinə həssaslıqla yanaşan və dərhal kömək əli uzadan əsl Xalq Prezidentinin səxavətidir!

Belə Prezidenti kim sevməz və kim onunla fəxr etməz?!

ƏLBƏTTƏ, HAMI SEVƏR!

Bütün səxavətlərdə və prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin seçici səsi ilə verdiyi birmənalı müsbət cavabdır!

Üstəlik ümumxalq məhəbbəti ilə yoxrulmuş cavab!

Bəxtiyar SADIQOV

Bakıdan Qarsa ən müasir qatarla...



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxdı.

Sonra Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxdı.

Sonra Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxdı.

Sonra Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxdı.

Sonra Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxdı.

Sonra Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxdı.

Sonra Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxdı.

Sonra Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxdı.

Mehriban ƏLİYEVƏ:

"Belə xalqla, belə əsgərlərlə biz Qarabağı mütləq qaytaracağıq"

Birinci vitse-prezident savaşı qəhrəmanlarına "mənim qardaşlarım" deyərək onlara bundan sonra da hər zaman dəstək olacağını bəyan etdi

Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbiçilərə aprelin 3-də görüş keçirilib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirdə çıxış edərək bildirib ki, üç il bundan əvvəl Heydər Əliyev Fondu "2016-

ci ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsinə başlayıb. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabıt və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. Bugünkü görüşün üç il bundan əvvəlki Aprel döyüşlərinə, ordumuzun qələbə gününə təsadüf etdiyini deyən Anar Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın görüş iştirakçılarına müraciətini oxuyub.

Ardı 3-cü səh.



Bakıdan Qarsa ən müasir qatarla...



Əvvəlki 1-ci səh.

Qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə-Gürcüstan sərhəd-keçid məntəqəsində vaqonda təkər çütlərinin eninə bazasının avtomatik olaraq 1520 millimetrdən 1435 millimetre və əksinə dəyişdirilməsi nəzərdə tutulan yeni qurğu quraşdırılıb. Qatarda doqquz sərnix qəhvə və bir restoran var. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə

tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə çəryan olmağıda vaqonun və ondakı bütün elektrik enerjisi istifadəçilərinin 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnixin daşınmasının təşkili bu ilə planlaşdırılıb. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin "Stadler

Rail Group" şirkəti arasında imzalanan müqaviləyə əsasən ikinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, müstəqillik tariximizin möhtəşəm layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ilin oktyabr ayında Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimlə istifadəyə verilib. Asiya ilə Avropanı birləşdirən və Avrasiya məkanı üçün yeni yüksəlmiş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində realığa çevrilib. Qonşu Türkiyə və Gürcüstanla sıx əməkdaşlığın nəticəsi olan Bakı-Tbilisi-

Qars layihəsi ölkələrimiz arasındakı əlaqələrin strateji təzahürünü də nümayiş etdirir. Bu yolla artıq yüklərin daşınması uqurla həyata keçirilir. Bununla da çox mühüm transmilli neft-qaz kəmərlərinə malik Azərbaycan bu strateji layihənin reallaşması ilə özünün nəinki regionda, bütünlükdə Avrasiya qitəsindəki əhəmiyyətini artırır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amilə çevrilib və regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa böyük töhfədir.

Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri xanım Zuzana Çaputovaya

Hörmətli xanım Çaputova!
Slovakiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2019-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Doğum Evinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum Evinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2019-cu il

Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,8 milyon (iki milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2019-cu il

Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsi zəruri edir.

Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuzla malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatının sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır.

Ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
1. Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarının təsbit edilməsi ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

2. Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminalaşdırılması üzrə tədbirləri davam etdirəcək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı məsələlərə dair normativ hüquq aktlarını layihələndirib hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı məsələlərə dair normativ hüquq aktlarını layihələndirib hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər:

3.1. sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübə olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və

gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması;

3.2. məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquq aktlarının tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vəhid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsini və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi;

3.3. hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması;

3.4. hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması;

3.5. məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilmə iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi;

3.6. məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi;

3.7. məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audiyosunun aparılması və protokolun məhkəmə iclasının audiyosuna uyğun tərtibi tələbinin müəyyən edilməsi;

3.8. mülki işlər, habelə inzibati xətəllərə, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyini edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi.

4. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, apelyasiya instansiyası məhkəmələrinə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və Azərbaycan Respublikasının Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, mülki prosesual qanunvericiliyi kompleks şəkildə birgə təhlil edib, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

5. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki:

5.1. hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaratsın;

5.2. hakimlərin və məhkəmə sədrlərinin peşəkarlığı səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığı daha da artırсын, bu sahədə təbii edilən meyarları təkmilləşdirsin;

5.3. hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulmasına hallarına uyğun hər bir hakimlərin intizam məsuliyyətinin labüdlüyünü təmin etsin;

5.4. ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlıq və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi məqsədilə aşağıdakı sahələrdə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə məhkəmələrin riayət etməsinin mütemadi monitorinqini aparsın:

5.4.1. məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi;

5.4.2. məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi;

5.4.3. qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi.

6. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki:

6.1. məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vəhid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görsün;

6.2. ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətinin gücləndirilməsi;

6.3. məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmlər yaradılması barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

7.1. məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrasının təmin edilməsi, "Elektron icra" informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçiliyi və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görsün;

7.2. məhkəmələrin və digər orqanların qərarlarının icrasının sürətləndirilməsi və effektivliyinin artırılması məqsədilə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki

ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3. məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübəni öyrənsin və həmin təcrübənin Azərbaycan Respublikasında tətbiqinin mümkünlüyü barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəni təhlil etsin və müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.5. ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə:

7.5.1. "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması məqsədilə əlavə maliyyə vəsaitinin ayrılması;

7.5.2. "Elektron məhkəmə" informasiya sisteminə dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması məqsədilə tədbirlər görsün;

7.5.3. fiziki və hüquqi şəxslərin "Elektron məhkəmə" informasiya sisteminə istifadəsinin təşviqi üçün tədbirlər görsün;

7.6. mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərini həyata keçirsin.

7.7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturunun və maddi-texniki təchizatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

8. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, məhkəmələrdə dövlət itihaminin müdafiəsi və protest verilməsi təcrübəsinin mütemadi təhlil etsin və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlər görsün.

9. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, vəkillərin hakimlərlə və cinayət təqibinə həyata keçirən orqanların əməkdaşlığı ilə qeyri-prosessual münasibətlərə yol verilməsinin qarşısının alınması üçün tədbirləri gücləndirsin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu fərmanın 3.1-ci və 3.4-3.6-cı bəndlərində nəzərdə tutulmuş layihələrin hazırlanmasında iştirak etsin;

10.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı məsələlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

10.2.1. məhkəmələrdə mövcud olan iş yükünü nəzərə alaraq, onlara məhkəmə icraatının təmin edilməsi, o cümlədən kargüzərliyin aparılması üçün ayrılan vəsaitin ehtiyaclarına uyğun artırılması;

10.2.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə aşağıdakı məsələlər barədə "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması məqsədilə əlavə maliyyə vəsaitinin ayrılması.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın və Azərbaycan Respublikasının Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədənkar həlli vasitələrinin genişləndirilməsi məqsədilə, xarici dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmaqla ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının tətbiqinə dair birgə təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

12. Məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərlə baxılma müddətlərinin qısaltdırılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sistemində daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılısın.

13. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

13.1. dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin dəqiq proqnozlaşdırılması və mərkəzləşdirilmiş uçotunu təmin etmək məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması barədə müvafiq normativ hüquq aktlarını layihələndirib hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

13.2. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2019-cu il



Mehriban ƏLİYEVƏ:

"Belə xalqla, belə əsgərlərlə biz Qarabağı mütləq qaytaracağıq"

Birinci vitse-prezident savaşı qəhrəmanlarına "mənim qardaşlarım" deyərək onlara bundan sonra da hər zaman dəstək olacağını bəyan etdi



Əvvəlki 1-ci səh.

Müraciətdə deyilir: "Azərbaycanın əzəli tarixi torpağı olan Dağlıq Qarabağ və digər yeddi rayonumuz artıq 25 ildən çoxdur Ermənistan respublikası tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. 1994-cü ildə atəşkəs razılığının əldə olunmasına baxmayaraq, Ermənistan Azərbaycanı qarşı dəfələrlə silahlı təxribat törətmiş, lakin xalqımızın sizin kimi igid oğullarının qəhrəmanlığı və şücaəti sayəsində Azərbaycan Ordusu bu təxribatların qarşısını alaraq düşməne hər zaman layiqli cavab vermişdir.

Siz vətən yolunda qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha güclü, daha möhkəm olması yolunda sağlamlığınızı itirmisiniz. Bununla da öz ölənizə, xalqınıza, Prezident və Ali Baş Komandanınıza sadıqlıq nümayiş etdirmisiniz. Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir, sizin kimi mürd və cəsarətli oğullarının olması ilə fəxr edir. Sizin apardığınız mübarizə haqq mübarizəsidir. Azərbaycan dövləti münafiqin ədalətli, bəynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələni əsirgəmir.

2016-cı ildə baş vermiş Aprel döyüşlərindən 3 il ötür. Bu döyüşlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq. Aprel döyüşləri Azərbaycan xalqının vətənpərvərliyini, həmrəyliyini və yenilməz iradəsini bir daha nümayiş etdirdi. Məhz Aprel döyüşlərinin cəsarətli iştirakçılarının

qəhrəmanlığı nəticəsində bu gün Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər zamanı bizim itkilərimiz oldu. Bu itkilər bizim hamımız, hər bir azərbaycanlı üçün böyük dərdədir. Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərərək ömürlərini vətən yolunda qurban verdilər, şəhid oldular. Öz həyatını vətən naminə qurban verməyi mərd oğullarımızın xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.

Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin sağlamlığınızın bərpası və normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımı addımları atır və bundan sonra da atacaqdır. Mən sizin hər birinizə böyük diqqət ayırıram.

Görüşdə polkovnik-leytenant Eldəniz Sadiqov çıxış etdikdən sonra, 3 il bundan əvvəl baş vermiş Aprel döyüşlərində Azərbaycan Ordusu düşməne və bütün dünyaya öz gücünü sübut etdi. 2016-cı ilin aprel ayında düşmənin qaşığıyat və diversiya qruplarının hücumunun qarşısını Azərbaycan Ordusu tərəfindən alındı. Düşmənin müdafiə xətti tez bir zamanda yenilən və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirdi.

Baş leytenant Namiq Əliyev qeyd etdi ki, Aprel döyüşlərində Azərbaycan əsgəri və zabitləri Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ən müasir, hər cür hərəkət qabiliyyətinə malik protezlərlə təmin edilmişlər. "Bütün bunlar bizlərə verilən dəyər və qiymətdir. Bu gün biz ayağımızı, gözümüzü itirsək də qürur və əzəmətlə dayanırıq. Çünki biz gücümüzü torpaqdan alırıq, - deyərək Namiq Əliyev bildirdi.



ki, biz şəhid olsaq da, Ali Baş Komandan, Birinci vitse-prezidentimiz, dövlətimizin və xalqımızın ailələrimizin yanında olacaq", - deyərək Eldəniz Sadiqov bildirdi. Xidməti vəzifələrini yerinə yetirərək sağlamlıqlarını itirən zabitlərin, əsgərlərin özlərini cəmiyyətdən kənar hiss etmədiklərini söyləyən kapitan Amil Dadaşov bununla qürur duyduqlarını qeyd etdi: "Aprel döyüşlərində yaralanan hərbiçilərimiz artıq üç il ərzində dinamik həyat fəaliyyəti ilə məşğul olurlar, insanları arasında dirlər". Amil Dadaşov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirdi.

Baş leytenant Namiq Əliyev qeyd etdi ki, Aprel döyüşlərində Azərbaycan əsgəri və zabitləri Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ən müasir, hər cür hərəkət qabiliyyətinə malik protezlərlə təmin edilmişlər. "Bütün bunlar bizlərə verilən dəyər və qiymətdir. Bu gün biz ayağımızı, gözümüzü itirsək də qürur və əzəmətlə dayanırıq. Çünki biz gücümüzü torpaqdan alırıq, - deyərək Namiq Əliyev bildirdi.

Görüşdə MEDICOM şirkətinin direktoru Anar Rüstəmov Heydər Əliyev Fonduna minnətdarlığını bildirərək protezlərlə təmin edilən hərbiçilərimizə də layihə çərçivəsində görülən işlərdəki ruh yüksəkliyinə görə təşəkkürünü bildirdi. Sonra hərbiçilərə Heydər Əliyev Fondunun təşəkkürnamələri təqdim edildi.

Daha sonra Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbiçilərə görüşdü, onlarla səmimi söhbət etdi. Söhbət zamanı Birinci vitse-prezident vətənpərvər övladlarımızın qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirdiyini, hər zaman onlara dəstək olacağını vurğulayaraq dedi: "Siz hər bir insan üçün çox dəyəri olan sağlamlığınızı vətən, torpaq yolunda qurban vermişsiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var. Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır. Azərbaycan insanıdır. Doğrudan da, Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğulları yetişib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladları böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq.

Mən bir daha sizə dərin minnətdarlığımı bildirirəm. Mən bilirəm ki, Heydər Əliyev Fondunun əməkdaşları daim sizinlə ünsiyyətdədirlər. Bir daha sizi əmin etmək istəyirəm ki, hər bir problemin həllində biz elimizdən gələnlə hər şeyi etməyə hazırıq. Siz müraciət edərsiniz, bilirəm ünsiyyətdəsiniz. Hər bir problemin həllini şəxsən özüm diqqətdə saxlayacağam. Mən mümkün olan köməyi ən yüksək səviyyədə göstərəcəyəm. Sağ olun. Hərbiçilərə göstərdiyi diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər. Sonda xatirə şəklində çəkdirildi. Qeyd etdi ki, Azərbaycanın Birinci vitse-prezidenti

Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsini həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezlənməyə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirib, onlara fərdi yanaşma təbiiq olunub. Belə ki, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin protezlərlə olan fərdi tələbləri təhlil edilərək hərbiçilərimiz üçün uyğun, müasir protezlər istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib.

Təbiiq edilən yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəkət uyğunluğu yaradır. Bunun sayəsində protezlə ayaq və yuxud əl bir-birinə maksimum uyğunlaşmış olur. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət edir.

Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətini davam etdirir.

"Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1640; 2018, № 12 (I ki-tab), maddə 2601) 3.8-ci və 3.9-cu bəndləri ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını neqzətədə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2019-cu il

H.X.Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2019-cu il

"Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar yaradılmış komissiyanın ilk iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla bağlı sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən yaradılmış komissiyasının aprelin 3-də iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin AZERTAC-a bildirdiyi ki, iclasda hadisə ilə bağlı dövlət başçısı tərəfindən verilmiş tapşırıqların ödənilməsi barədə icrasını vəziyyətinə dair komissiya üzvlərinin məlumatları dinlənib, yanğının fəsadlarının və sahibkarların üzlişdiyi problemlərin aradan qaldırılması üzrə görüləcək tədbirlərə dair geniş müzakirələr aparılıb.

Iclasın gedişində komissiyanın sədri, Baş nazirin bir-

rinci müavini Yaqub Eyyubov tərəfindən dövlət başçısının müvafiq sərəncamı ilə ayrılışın ilk vəsait hesabına zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydasının artıq təsdiq olunduğu və növbəti təqvim günlərindən bir yardımın verilməsinə başlanılacağı vurğulanıb, hər bir sahibkara dəyərli zərər ziyanın həcmindən qısa müddətdə müəyyənləşdirilməsinə, yanğının səbəblərinin araşdırılmasına və oxşar halların digər ticarət və ictimai obyektlərdə baş verməməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsinə, eləcə də hadisə ilə bağlı digər zəruri işlərin davam etdirilməsinə dair komissiya üzvlərinə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavaravan kəndində və ədsiz yüksəkliklərdə, Bərd rayonunun Çınarı kəndində və Krasnoselsk rayonu ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Qaymaqlı, Quşçu Ayırım, Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində və Gədəbəy rayonu ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub.

İşğal altında olan Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.



Milli Məclisdə İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupunun iclası keçirilib



Aprəl 3-də Milli Məclisdə İnsan hüquqları məsələləri üzrə işçi qrupu

nun növbəti iclası keçirilib. İclasda işçi qrupunun həmsədrliyi - Azərbaycan Res-

publikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə

köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Milli Məclisin Beynəlxalq münasibətlər

və parlamentlararası əlaqələr komitəsinin sədri Səməd Seyidov, qrupun üzvləri, o cümlədən deputatlar, Ədliyyə Nazirliyinin, prokurorluğun nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Aprəl döyüşlərində şəhid olmuş əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilən sənədlər, aparılan islahatlar müzakirə olunub, qaldırılan məsələlərə, görülməli işlərə dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC,
foto Farman BAĞIROVUNDUR

MSN ilə Çinin "CETC International" şirkəti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub



Aprəl 3-də müdafiə sənayesi nazirinin müavini Yehya Musayev Çin Xalq Respublikasının müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən "CETC International" şirkətinin baş direktoru Lonq Binin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildirilib ki, nazir müavini Yehya Musayev Azərbaycan ilə Çin arasında mövcud

əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb və nümayəndə heyətinə MSN-in fəaliyyətinə dair məlumat verib.

Görüşdə MSN ilə "CETC International" şirkəti arasında müxtəlif sahələrdə əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Müzakirə olunan məsələlərə bağlı işçi qrupunun yaradılmasına dair razılıq əldə olunub.

Görüşdə Azərbaycanın Çindəki hərbi attaşesi, 1-ci

dərəcəli kapitan Elçin Cəfərov da iştirak edib.

Qeyd edək ki, əsasən elektron komponentlərin və avadanlıqların istehsalı ilə məşğul olan və 100-dən çox ölkə ilə əməkdaşlıq edən "CETC International" şirkəti hazır məhsullarının çeşidinin və keyfiyyətinin səviyyəsi ilə seçilir. Şirkət MSN-in təşkilatçılığı və dəstəyi ilə son illər Azərbaycanca keçirilən "ADEX" beynəlxalq müdafiə sərgilərində stendle təmsil olunaraq öz məhsullarını nümayiş etdirib.


Onu şəhidlik zirvəsinə ucaldan vətən, xalq sevgisi olub

İllər ötüb, qorinələr keçsə də şəhidlər unudulmur, həmişə minnətdarlıq hissi ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənir. Onları şəhidlik zirvəsinə ucaldan vətən, xalq sevgisi idi. Ölümün gözlərinə dik baxıb torpaqlarımızın bütövlüyü uğrunda canından keçənlərdən biri də Etibar Xəlilovdur.

O, 1961-ci ildə Samux rayonunun Yuxarı Ağasibeyli kəndində sadə, əməksevər ailədə anadan olmuşdu. Ailənin 7-ci övladı idi. Atası Bayram kişi təkə kəndin yox, rayonun sayılıb-seçilən ağsaqqallarından idi. Ən böyük ar-

zusu övladlarını ali təhsilli görmək idi. Onlar da bu arzunu gerçəkləşdirdilər. Etibar Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunu bitirib Bakı Baş Tikinti İdarəsində mühəndis kimi fəaliyyətə başlamışdı. Həmin dövrdə ermənilərin torpaq iddiası ilə Azərbaycanı qarşı başladığı müharibənin qızğın çağı idi. Hər gün eşitdiyi acı xəbərlər Etibarı da rahat buraxmırdı. O, hərbi komissarlığa gəlib cəbhəyə getmək arzusunu bildirdi. Cəbhəyə yola düşəndə anası Zeynəb xala dedi: - Mən seni vətən üçün böyütmüşəm. Onu düşməndən qorumaq vaxtıdır. Get, yolun açıq olsun. Gün o gün olsun ki, sağ xəbərle qayıdasan.

Anasının öyüdü Etibara qol-qanad verdi, döyüşlərdə



irələdi getdi, nümunə göstərdi. Lakin 1994-cü il mayın 6-da Etibar Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Onu müqəddəs bir məkanda - İmamzadə qəbiristanlığında torpağa tapşırırdı. İndi həmin məzar rayon sakinlərinin ziyarətgahına çevrilmişdir.

dir. Şəhidin doğum və anım günlərində məzarın ətrafı insanlarla dolu olur. Onlar Etibarın igidlərindən danışır, məktəbliləri ona həsr edilmiş şeirlər söyləyirlər.

Etibar Xəlilovun iki oğlu yadigarı var. Özü bu günləri görməyə də, övladları Xəlil və Xəqan atalarının qanı bənasına əldə olunmuş xoş günlərin şahididir. Hər cür dövlət qayğısı ilə əhatə olunmuşlar. Hər ikisi ali təhsillidir. Ailə dövlət tərəfindən Bakı şəhərində ikiotaqlı mənzillə də təmin edilmişdir.

Etibarın bacısı Kəmalə Xəlilova dedi ki, dövlətin göstərdiyi diqqət və qayğıdan çox razıyıq. Sağ olsun Prezident. Qardaşımızın ailəsinə həmişə dəstək olub. Şəhid ailəsi kimi Prezident təqaüdü-

dən yararlanırlar. Bu yaxınlarda dövlət başçısının həmin təqaüdü 58 manat artıraraq 300 manat etməsi də şəhidlərə göstərilən diqqət və qayğının daha bir təzahürüdür. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüylərinə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərsələrində 11.000 manat məbləğində birdəfəlik ödəmənin verilməsi Etibarın ailəsinə də razılıqla qarşılıqdır. Göstərilən bu qayğıya görə də şəhidin ailə üzvləri dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

S.ƏLİYEV,
"Azərbaycan"

Bağışlamaq qəlbini böyüklüyüdü

Əfv olunmağı taleyini dəyişdi

Mirabdulla Mirələm oğlu Əliyev gənc yaşlarından zəhmətə alışmış insanlardandır. Həyat yoldaşı Əni-vəsələ əl-ələ verib ömür sürüblər. Amma bir gün avtomobillə törətdiyi qəza onun taleyini tamamilə başqa istiqamətə yönəldi. Deyir ki, maşını həmişə təmkinlə idarə etmişəm. "Heç kəsin üzünə ağ olmamışım. Ailədə uşaqlıqdan həlalıq görmüşəm və bununla fəxr edirdim. Sürücü kimi çox insanı müxtəlif yerlərə aparmışam. Zəhmət haqqımı verən də olub, verməyən də".



naraq cəzaçəkə müəssisəsinə göndərilib.

Həyat yoldaşı deyir ki, törətdiyi qəzanın Mirabdullanın səhvi olduğunu bilir-dik. Hər kəs etdiyi səhvi etiraf edəndə daxilən bir sakitlik yaranır.

Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Mirabdulla Əliyev ana verilən cəzanın qalan hissəsindən azad edildi. Bu sevincin onun ailə üzvlərinin üzündən oxumaq o qədr də çətin deyil.

Mirabdulla deyir ki, səhvimin cəzasını çəkirdim: "Həbsxana həyatı yaşayanlara "Allah qapısını açsın" duasını edirlər. Taleyimin qaranlıq qapısını Prezident İlham Əliyev açdı. İndi yenedən doğulmuş kimiyəm. Bütün bunlara görə dövlət başçısına minnətdaram. Novruz bayramını ailəmlə, yaxınlarımla keçirməyi Prezidentin hədiyyəsi sayıram. Bildiyim bütün xoş sözləri Prezidentə ünvanlayıram. Çünki bir ocağın işığını yandırmıq əsl rəhbərə xas keyfiyyətdir".

Əniyəs xanım bildirir ki, onu qarşılaşmağa gedəndə nəvələrinin də özü ilə götürüb: "Qızım Çiçəyin və oğlunun övladlarını ona göstərəndə necə kövrəldiyini sözlə deyə bilmirəm. Bizim ailəyə bəxş etdiyi bu sevincə görə ömrümüzün sonunadək dövlət başçısına borcluuyq".

Akif ƏLİYEV,
"Azərbaycan"

Tək özü sevinmədi

Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" 16 mart 2019-cu il tarixli sərəncamı Novruz bayramı günlərində 431 nəfərə sevinc gətirdi.

Dövlət başçısının bu sərəncamına əsasən məhkum olan bir sıra şəxslərin ailə vəziyyətini, sağlamlıq durumunu, cəzaçəkə müddətində davranışını, nizam-intizamı olmasını və sair amilləri nəzərə alaraq vaxtdan əvvəl azadlığa buraxılmasını nəinki məhkumlar və onların ailə üzvləri, eləcə də qohumları və dostları minnətdarlıqla qarşıladılar.

Sərəncamda azadlığa çıxanlardan biri Tovuz rayonunun Alakol kəndinin 50 yaşlı sakini Roza Abbasovadır. Söhbət zamanı Roza Abbasova dedi ki, sağ olsun Prezident. Novruz bayramı ərəfəsində humanistik göstərərk məni də ailəmə qovuşdurdu. Əfv olunmağım ailəmizdə xoş ovqat yaradı. Mən evə gəlməyə və ailə üzvlərimin sevinci

hədsiz idi. Cəzaçəkə müəssisəsindən çıxan gündən Prezident İlham Əliyevə göstərdiyi bu humanistliyinə görə minnətdarlıq edirəm.

Qeyd edək ki, 8 il 6 ay həbs cəzası almış Roza Abbasova dövlət başçısının sərəncamı ilə cəzasının 4 il 6 ayından azad edilmişdir. Dediynə görə, məhkum olumasına səbəb ticarətdə yol verdiyi nöqsanlar olmuşdur. Cəza çəkdiyi 4 ildə nəyi düzün, nəyi səhv etdiyi barədə götür-qoy olmuş, bir daha həmin səhvləri təkrarlamağa üçün işini qanunun tələblərinə uyğun quracağına söz vermişdir. İndi Roza Abbasova deyir ki, hər kəs azadlığın qədrini bilməlidir. İnsan bir dəfə səhv edir. Bu səhvi mən də etdim və cəzasını çəkdim. Bundan sonra necə yaşayacağımı özümdən asılıdır. Elə edəcəyəm ki, bir daha heç kimin yanında gözü-kölgəli olmayım.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Aprəl döyüşünün qəhrəmanları

Onlar şanlı tarix yazdılar



Nicat Bəhruz oğlu İsgəndərov 1989-cu il avqustun 4-də Tərtər şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətinə başa vurduqdan sonra hərbi təhsil alıb, xidmətinə Füzuli bölgəsində davam etdirib. 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısını almasında iştirak edib. Lələpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi şücaətə görə ölmündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. Tərtər Rayon İcra Hakimiyyəti

yəti tərəfindən şəhərin küçələrindən birinə adı verilib, bəlyəfi quraşdırılıb, döyüş yolumdan behs edən sənədlə film çəkilib.

Aprəl 2-də Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin nümayəndələri, keçmiş döyüşçülər, təhsil aldığı məktəbin kollektivi şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşdular. Məktəblilər vətənə, şəhidlərimizə hasr olunmuş şeirlər söyləmişlər.

Sonra nümayəndələr şəhidin evində olub, ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında onunla bağlı xatirələrinə bölüşmüşdülər. Qeyd edil-

mişdir ki, Aprəl döyüşləri şanlı tarixdir. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycanın güclü ordusu var. Ordu və xalq birliyi sarsılmazdır. Ordumuz işğal altındakı bütün torpaqlarımızı azad etməyə qadirdir və buna hazırdır. Şəhid Nicat İsgəndərovun atası Nicat İsgəndərov və anası Maya İsgəndərova Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə olan diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Lazım QULİYEV,
"Azərbaycan"

Diplomatların Gəncə şəhəri, Samux və Göygöl rayonlarına səfərləri başa çatıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhəri, Samux və Göygöl rayonlarına səfərləri aprəl 3-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, 60-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar səfərlərinin ikinci gününü Gəncə şəhərinin tarixi-mədəni yerləri, habelə turizm potensialı ilə yaxından tanış olublar. Əvvəlcə qonaqlar Gəncə şəhərinin mərkəzinə gəliblər. Burada diplomatlara 1606-cı ildə şəhərin mərkəzi meydanının yuxarı hissəsində səfəvi hökmdarı Şah Abbas tərəfindən inşa edilmiş Cümə məscidi və Çökək hamamı haqqında məlumat verilib. Şəhərin tarixi və müasir mərkəzi ilə tanışlıq zamanı qonaqlar Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Ziyadoğlunun türbəsinə də, mezarını ziyarət ediblər.

Bildirilib ki, 2004-cü ildə Gəncə şəhərinə növbəti səfəri zamanı Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Cavad xanın qəbrini ziyarət etmiş və qəbrin üzərində türbənin inşa edilməsi qərarı alınmışdır. Türbənin tikintisi və ətraf ərazinin abadlaşdırılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilmişdir.

Sonra qonaqlar Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilə tanış olublar.

Bildirilib ki, bu mədəniyyət ocağının təməli 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Burada in-

saat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb.

Daha sonra qonaqlar Dövlət Kamera Orkestrinin məşq konsertinə baxıblar.

Qonaqların Gəncə şəhərinə səfərləri çərçivəsində tanış olduqları sonuncu məkan "Xan bağı" olub.

Bildirilib ki, hazırda Gəncədə istər genişliyinə, istərsə də gözəlliyinə görə bir-birindən yaraşlıq parklar, xiyabanlar, istirahət guşələri olsa da, şəhərin mərkəzindəki "Xan bağı" gəncəllər üçün ən sevimli istirahət məkanı olaraq qalmaqdadır.

Qonaqlara "Xan bağı"nın ətrafındakı tarixi tikililər - 1918-ci il mayın 28-də əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şura və hökumətinin fəaliyyət göstərdiyi binalar haqqında məlumat verilib.

Gəncə şəhəri ilə tanışlıqlarını başa vuran qonaqlar Göygöl rayonuna yola düşüblər. Qonaqları Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin başçısı Arif Seyidov, icra aparatının və ictimaiyyətin nümayəndələri qarşılayıblar. Qonaqları salamlayan Arif Seyidov bu cür təşəbbüsün bölgələrin sosial-iqtisadi və mədəni inkişafı, eləcə də turizm potensialının tanınması baxımından əhəmiyyətini vurğulayıb.

Rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova qonaqları salamlayıb, missiya iştiraklarına xoş səfər təəssüratları arzulanıb.

Sonra Göygöl şəhər məktəbliləri qonaqlar qarşısında müxtəlif xalqların musiqi və rəqsləri əsasında hazırlanmış bədii proqramla çıxış ediblər. Həmçinin qonaqlar məktəblilərin Novruz bayramı münasibətilə hazırladığı əl işlərindən ibarət sərgiyə baxıblar.

Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələn qonaqlara məlumat verilib ki, 1822-ci ildə alman koloniyacıları tərəfindən qurulan ilk ibadət evinin yerində 1854-1857-ci illərdə minin Ferdinand A.Lemkulun rəhbərliyi ilə Müqəddəs Yohannın kilsəsi tikilib. Hazırda kilsə muzey binası kimi fəaliyyət göstərir.

Sonra qonaqlar Göygöl şərab zavodunun məhsullarından ibarət dequstasiyada iştirak ediblər.

Daha sonra qonaqlar Göygöl Şərab Zavodunun istehsalı olan şərabların dequstasiyasını ediblər.

Azərbaycan Dövlətinin Rəsmiləri Muzeyi ilə tanışlıq da maraqlı keçib. Burada 1813-cü il Güllüstan və 1828-ci il Türkmənçay müqavilələrindən əvvəl və sonra Azərbaycan ərazilərindən əks etdiyi xəritələr, tarixən ölkəmizdə mövcud olmuş dövlətlərin bayraqları, gerbləri, eləcə də qədim sikkələr, xatirə medalları qonaqlarda Azərbaycan tarixinə maraq yaradıb.

Beləliklə, 60-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatların Gəncə şəhəri, Samux və Göygöl rayonlarına ikigünlük səfərləri başa çatıb.

Səfərlər zamanı diplomatları Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə müşayiət edib.

Azərbaycan Dövlət Aqrar Universiteti açıq tender elan edir

Təkrar

LOT 1 - 2019-cu ildə 225413 "Digər alışlar və xidmətlər" maddəsi ilə nəzərdə tutulmuş vəsaitdən heyvanların saxlanması üçün yem tədarükü və alınması

LOT 2 - 311220 "Digər maşın və avadanlıqlar" maddəsi ilə nəzərdə tutulmuş vəsaitdən avadanlıqların satın alınması

LOT 3 - 225411 "inventar alınması" maddəsi ilə nəzərdə tutulmuş vəsaitdən inventarın satın alınması

Tenderdə iştirak etmək istəyənlər hər LOT üçün 300 manat məbləğində iştirak haqqını göstərən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Gəncə şəhəri, Atatürk prospekti, 450, Azərbaycan Dövlət Aqrar Universitetindən ala bilərlər (əlaqələndirici şəxs: Bəşirova Səfura, telefon: 256-99-46).

Bankın adı: "Kapital Bank" ASC-nin Gəncə filiali
KOD: 200275
VÖEN: 9900003611
M/H: AZ28NABZ01350100000000001944
SWIFT BIK: AIBAZ2X
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSİTETİ
H/H: AZ68AIB38070019440136714127
VÖEN: 2300314671

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir: mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli tender təklifinə, kadr potensialına, maliyyə və texniki imkanlara.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərinin adı və soyadı göstərilməklə möhürlənmiş və imzalanmış olmalıdır);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır) tender təklifi ilə birlikdə təqdim olunur. Bank təminatının tender təklifi zərfinde təqdim etməyən iddiaçıların tender təklifi etibarsız sayılır və qiymətləndirməyə buraxılmır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son hesabat dövründəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma N1 və N2);
- analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

İddiaçıların tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 29 aprel 2019-cu il saat 17:00-a qədər, iş qrafiki, tender təklifi və bank zəmanətini isə möhürlənmiş, ikitəq zərfdə 07 may 2019-cu il saat 17:00-a qədər Gəncə şəhəri, Azərbaycan Dövlət Aqrar Universitetinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 08 may 2019-cu il saat 11:00-da yuxarıda göstərilən ünvanda açılaçaqdır.

Tender komissiyası

İŞİMİZ, GÜZƏRANIMIZ

Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi artımın sürətlənəcəyini proqnozlaşdırır

Asiya İnkişaf Bankı 2019-cu ildə Azərbaycanı iqtisadiyyatın 2,5 faiz artacağını proqnozlaşdırır. Yayılan məlumata görə, bu barədə bankın hesabatında qeyd olunub. Hesabatda əsasən, 2020-ci ildə Azərbaycan iqtisadiyyatı 2,7 faiz artacaq.



Bildirilir ki, Azərbaycanda xidmət və kənd təsərrüfatı sahələrində genişlənmənin davam etməsi, sənayedə isə daralmanın azalması fonunda 2018-ci ildə ÜDM-in artımı güclənib. Manatın məzənnəsinin stabilliyi sayəsində inflyasiya dərcəsi sabitləşib, neft qiymətlərinin yüksəlməsi isə cari əməliyyatlar hesabındakı profisitə artmasına gətirib çıxarıb.

2019-2020-ci illərdə dövlət xərclərinin, qaz istehsalının və qeyri-neft sektorunun genişlənməsi fonunda artım tempinin müəyyən dərəcədə artacağı, qaz ixracatının genişlənməsi sayəsində isə cari əməliyyatlar hesabındakı profisitə daha da yüksələcəyi proqnozlaşdırılır.

Hesabatda qeyd olunur ki, dominantlıq təşkil edən neft sektorunda 0,6%, iqtisadiyyatın digər sahələrində isə 1,8% həcmində artım sayəsində artım 2017-ci ildəki cüzi 0,1%-dən 1,4%-dək sürətlənib.

Təklif baxımından 2017-ci ildəki 3,6%-lik azaldan sonra bərpə olunmuş sənayedə cəmi 0,4% səviyyəsində daralma müşahidə olunub. O cümlədən mədəncixarına sənayesində bərpə ilə istehsal sahələrində 7,9%-lik artım inşaat sektorunda kəskin azalmayı əsas etibarilə neytrallaşdırıb.

İri dövlət investisiya layihələrinin başa çatdırılması ilə əlaqədar əsaslı xərclərin azalması nəticəsində inşaat sektorunda daralma 2017-ci ildəki 1,5%-dən 9%-dək genişləndi. Kənd təsərrüfatı fermerlərə, xüsusilə 6,8% artmış taxıl istehsalına dövlət dəstəyi səbəbindən 2017-ci ildəki 4,2%-dən 4,6%-dək artıb. Xidmət sektorunda artım tempi, turizm və neqliyyat sahələrində genişlənmə sayəsində 3,5% səviyyəsində qərarlaşaraq yüksək olaraq qalmaqdadır.

Orta illik inflyasiya dərcəsi neft ixracatı üzrə qiymətlərin yüksəlməsi və məzənnənin sabitləşdirilməsi məqsədilə dövrüdə olan valyutanın həcmində nəzərdən gücləndirilməsi sayəsində 2017-ci ildəki 12,9%-dən 2,3%-dək, baza inflyasiyası isə 1,8%-dək kəskin sürətdə azalıb.

Azərbaycan dünyada kosmik xidmətlər ixrac edən azsaylı ölkələrdən sayılır

Yanvar-fevral aylarında bu xidmətlərdən 2 milyon dollarlıq qazanc əldə olunub

Son dövr daha sürətlə həyata keçirilən iqtisadi islahatlar sayəsində qeyri-neft sektorunda məhsul istehsalı xeyli artıb. Hətta bəzi sahələrdə artım faizlə deyil, dəfələrlə ölçülür. Bu nailiyyətlər dövlət başçısının təşəbbüsü ilə aqrar sektorda önəmli sahələrin dirçəldilməsindən sonra daha da intensivləşib.

Son məlumatlara əsasən, cari ilin yanvar-fevral aylarında ümumi ixracın məbləği 3,2 milyard dollar təşkil edib. Bunun 282 milyon dolları qeyri-neft sektoru məhsullarının payına düşüb. Həmin dövrdə ən çox məhsul ixrac etdiyimiz ölkələr İtaliya, Türkiyə, Rusiyadır. Təkcə İtaliya ilə ticarət dövriyyəsinin həcmi 1 milyard 239 milyon dollardan çox olub. Qeyri-neft sektoruna aid məhsulların ixrac edilən ölkələr sırasındadır Türkiyə, Rusiya və Gürcüstan öndədir.

Hesabat dövründə meyvə-tərəvəzin ixracının dəyəri 76 milyon, elektrik enerjisinin - 30,5 milyon, plastmas və ondan hazırlanan məmulatların - 30,1 milyon, pambıq lifi - 26 milyon, alüminium və ondan hazırlanan məmulatların - 13,5 milyon, kimya sənayesi məhsullarının - 12,6 milyon, qara metallar və ondan hazırlanan məmulatların - 6,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin - 4,1 milyon, pambıq lifiyyətinin dəyəri isə 3,7 milyon dollar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 2 ayında bir sıra məhsullar üzrə ixracın dinamikası da yüksək olub. Belə ki, həmin dövrdə pambıq lifinin ixracı 2,6, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, kimya sənayesi məhsullarının ixracı 90, elektrik enerjisinin ixracı 50, meyvə-tərəvəzin ixracı 30, plastmas və ondan hazırlanan məmulatların ixracı 26 faiz artıb. Təkcə fevral ayında qeyri-neft sek-



toru üzrə ixracın dəyəri 144 milyon dollar təşkil edib. Həmin ayda bu sektor üzrə elektrik enerjisinin ixracı 19,4 milyon dollara yüksələrək ilk yeri tutub. Elektrik enerjisi ilə yanaşı, pambıq lifi (mahıl), qabığı təmizlənməmiş meşə fındığının ixracı da yüksək olub.

Məlumdur ki, Azərbaycan dünyada az sayda olan kosmik ölkələrdən biridir. Dövlətin bu sahənin inkişafına göstərdiyi dəstək indi iqtisadi səmərəsini verir. Cari ilin yanvar-fevral aylarında "Azərbaycan" ASC tərəfin-

dən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilmiş və bundan 2 milyon dollar gəlir əldə olunub. Yalnız fevral ayında bu qurum tərəfindən dünyanın 14 ölkəsinə 952 min dollarlıq xidmət göstərilib. "Azərbaycan"un yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Nigeriya və Gürcüstan olub.

Qeyri-neft sektorunun inkişafı ölkəmizdə iqtisadi əlaqələrin coğrafiyasının da genişlənməsinə imkan yaradıb.

Rüstəm KAMAL,
"Azərbaycan"

Dövlət satınalmaları üzrə qanunvericiliyə edilən son dəyişikliklər müzakirə olunub

Bakıda "Elektron satınalmaların təşkili" mövzusunda təlim keçirilib. Təlimdə dövlət satınalmaları üzrə qanunvericiliyə olunan son dəyişikliklər müzakirə edilmişdir.

Təlim çərçivəsində dövlət satınalmaları portalı haqqında ətraflı məlumat verilib. Portalın funksionallığı, fərqli bölmələr, qeydiyyat və digər məsələlər ilə bağlı təqdimat keçirildikdən sonra tədbir iştirakçılarının həm qanunvericiliyə edilən dəyişikliklər, həm də portalın fəaliyyəti ilə bağlı sualları cavablandırılıb.

Yanğından zərər çəkmiş sahibkarlar ticarət mərkəzlərində müvafiq yerlə təmin edilir

Iqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğından zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif edilmişdir.

Nazirliyin məlumatına görə, 20-dək sahibkar 5 ay icarəhaqqı ödənilməməklə şərhi ilə "Aygün" və "Sədərək" ticarət mərkəzlərində, Dərnəgül şosesində yerləşən "Eurohome" tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.

Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam edir.

Ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslər aeroportda borclarını ödəyə biləcəklər

Heydər Əliyev Beynəlxalq Hava Limanında elektron ödəliyə köşkləri yerləşdirilib.

Bu köşklər vasitəsilə vətəndaşlar borcları barədə öyrənə, onları ödəyə, eləcə də ölkədən çıxışına qoyulan məhdudiyyətləri dəqiqləşdirə bilərlər.

Köşklərdən həmçinin yətinlik yaşına çatmamış şəxslərin ölkədən çıxışı üçün razılıq ərizələrini əldə etmək mümkündür.



Dövlətin bir əli də çoxuşaqlı ailələrin üstündədir

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əhalinin 50,1, məşğul əhalinin isə 48,2 faizini qadınlar təşkil edir. Hazırda ölkə hokimlərinin 62 faizi qadınlardan ibarətdir. Ümumi təhsil müəssisələrində müəllimlərin 80,1, orta ixtisas təhsil müəssisələrində 78,9, ali təhsil müəssisələrində 52 faizi qadınlardır. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Bu siyahıyı xeyli artırmaq da olar. Lakin elə sadalanan rəqəmlərin özü Azərbaycandakı gender bərabərliyindən, ölkədə qadınların təhsil alması, cəmiyyətin həyatında fəal iştirak etməsi üçün yaradılan imkan və şəraiti şərhəz sığır.

Lakin tutduqı vəzifədən, qazandıqı mövqedən asılı olmayaraq hər bir qadının ən ali missiyası ana olmaq, övlad tərbiyə etməkdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu barədə demişdir: "Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə, hər bir valideyn arzuları ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsun və bunun üçün əlindən gələni edir".

Hazırda ölkədə qadınların 53,4 faizi ana olmaq yarışındadır, statistik terminlə desək, nəsilvermə qabiliyyətinə malikdir. Doğrudur, indi çoxuşaqlı ailələrə hər addım-baş rast gəlmək mümkün deyil. Günümüzə üç uşağı olan ailə artıq çoxuşaqlı ailə sayılır. Bununla belə, hər cavan cütü üçün ən azı iki övlad sahibi olmaq arzusu realdır və əksər ailələrdə məhz iki körpə böyüməkdədir. Amma üç və daha çox uşağı olan ailələr də var.

Keçən il Azərbaycanda 138 min 982 uşaq anadan

olub. Onlardan 2752-si əkiz, 117-si üçəm doğulanlardır. Azərbaycan dövləti ailəyə, qadınların və uşaqların sağlamlığının, eləcə də hüquqlarının qorunmasına mühüm əhəmiyyət verir. Dövlətin sosial siyasətinin eyni zamanda əhalinin artımına hesablanması bunu təsdiqləyir. Artımaqda olan əhalinin ehtiyaclarını hərtərəfli ödəmək

Dövlətimiz çoxuşaqlı ailələrə xüsusi dəstək göstərir. Dövlət başçısının son aylarda imzaladığı bir sıra sənədlər buna aydın misaldır. Məsələn, Prezidentin 25 fevral 2019-cu il tarixli "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamında uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırıldığını bildirilib. Sərəncamda çoxuşaqlı analar da unudulmayıb. 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manata çatdırılıb.

həmin yekunlarına həsr olunan konfransdakı nitqində Prezident İlham Əliyev bu barədə demişdir: "Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edir. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətli gətsin, artan əhali işlə təmin olunsun".

Dövlətimiz çoxuşaqlı ailələrə xüsusi dəstək göstərir. Dövlət başçısının son aylarda imzaladığı bir sıra sənədlər buna aydın misaldır. Mə-



sələn, Prezidentin 25 fevral 2019-cu il tarixli "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamında uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırıldığını bildirilib. Sərəncamda çoxuşaqlı analar da unudulmayıb. 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manata çatdırılıb.

Xalqımızın mentaliteti də buna səsləyir. Çünki Azərbaycan ailəsi həmişə böyük, möhkəm, "qol-qanadlı" olub. Dar qəndə qardaş-bacı, yaxın qohumlar bir-birinə hərtərəfli kömək edirlər. Şad günlərdə sevinclərini bölüşürlər.

Bir qoca nəne diqqətini belə bir məqama cəlb etdi: "Ailədə ən azı üç uşaq olmalıdır. Niyə? Çünki tək uşaq xudbin böyüyür. İki uşağın hərsi hesab edir ki, bir alma, yaxud bir top məhz onun olmalıdır. Üç uşaq isə artıq

almanın və topun bölünməzliyini başa düşüb bunları əldə etmək fikrindən daşır. Yeni beləcə birgəyşayış qaydaları yaranır, başqa sözlə, çoxuşaqlı ailədə kollektivlik ruhu, paylaşmaq verdişləri əmələ gəlir".

Bir ağsaqqaldan isə ilk baxışda paradoksal səslənən belə bir fikir eşitməmiş: "Ailədə uşaq bəzirsə - çoxdur, on bəzirsə - azdır".

Fikrimizcə, ağması budur ki, ailədə bir uşaq olmasa belə, deməli, ailə var. Və bir uşaq o qədər böyük xoşbəxtlikdir ki, taleyin elə bir böyük bəxşisidir ki, ondan on biri də olsa, yəne azdır.

Azərbaycan dövlətinin sosial siyasəti də hər ailənin xoşbəxtliyinə, orada sağlam uşaqların böyüməsinə yönəlmişdir.

Flora SADIQLI,
"Azərbaycan"

İki ayda paytaxtın pərakəndə ticarət dövriyyəsi 3 milyard manata çatıb



Yanvar-fevral aylarında Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artaraq 2 milyard 984,6 milyon manat olub.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 3,2 faiz üstələyərək 2 milyard 981,9 milyon manat təşkil

edib. Hesabat dövründə paytaxtın pərakəndə ticarət şəbəkəsində bir istehlakçı məhsulların alınmasına ötən ilin eyni aylarının göstəricisi ilə müqayisədə orta hesabla ayda 21,7 manat çox vəsait xərcləyib.

Bu müddətdə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və bütün məmulatlarının dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 1 milyard 371,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4 faiz artaraq 1 milyard 612,9 milyon manata bərabər olub. Dövriyyənin ümumi həcmində qeyri-ərzaq məhsullarının xüsusi çəkisi keçən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 54 faiz təşkil edib.

Cari ilin ilk iki ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 38,6 faizi ərzaq məhsullarının, 7,4 faizi içkilər və bütün məmulatlarının, 11,9 faizi toxuculuq məhsulları, geyim, ayaqqabılarının, 4,5 faizi elektrik malları və mebelin, 2,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,4 faizi ocaqlıq və tibbi malların, 7,3 faizi avtomobil yanacaqının, 25,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Qida təhlükəsizliyinə diqqət artırılır

Iqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə bu gün qida məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün "Qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən xidmətlərin təşkili və yeniliklər" mövzusunda onlayn təlim keçiriləcək.

Təlimə ölkənin istənilən yerindən internet vasitəsilə elektron resurslardan (kompüter və mobil telefon) istifadə etmək qoşulmaq mümkündür.

Azərbaycan Dövlət İqtisad Universitetinin "UNEC Extern" mərkəzinin texniki imkanlarından istifadə olunaraq təşkil ediləcək təlimdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən qida təhlükəsizliyi, bu sahədə müvafiq prosedurlar və yeniliklərə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılacaq.



KOBİA-nın Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzen-Şabran, Yevlax, Gəncə, Qəbələ, Abşeron və Füzuli rayonları üzrə KOBİA dostları tərəfindən onlayn təlimə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstəriləcək.



Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Tekrar

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aparatının 2019-cu il üçün xərclər smetasında və 2019-cu il üçün dövlət büdcəsinin "Sosial təminat" köməkçi bۆlməsinin 6.2.4 "Əhillərlə və ya sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial təminat tədbirləri" paraqrafında 221200 "mətbəə xərcləri" maddəsi üzrə mətbəə və çap məhsullarının satın alınması ilə əlaqədar

açıq tender elan edir

Tender 2 LOT üzrə keçirilir. Tenderin predmeti: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aparatı və yerli orqanları və tabeliyində olan sosial xidmət müəssisələri tərəfindən istifadə ediləcək mətbəə və çap məhsullarının satın alınması. LOT 1: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələri tərəfindən istifadə ediləcək mətbəə və çap məhsullarının satın alınması. LOT 2: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələri tərəfindən istifadə ediləcək mətbəə və çap məhsullarının satın alınması. Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərbədi, 80 (əlaqə telefonu: 012-530-29-03) ünvanından ala bilərlər. İştirak haqqı: Hər bir LOT üzrə - 300.00 manat VÖEN: (DSMF)1300050781 Bank: Dövlət Xəzinədarlıq Agentliyi H/h: AZ46CTRE0000000000007018504 m/h: AZ41NABZ0136010000000003944 VÖEN: 1401555071 Kod: 210005 S.W.I.F.T. : CTREAZ22 Bütöçə gəlirlərinin təsnifat kodu: -142319 Bütöçə sənədlərinin kodu: -4 İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender komissiyası

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Elektron İmza Sertifikatlarının saxlanması üçün kriptografik xüsusiyyətli daşıyıcıların (tokenlərin) satın alınması üzrə

Tekrar

açıq tender elan edir

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Elektron İmza Sertifikatlarının saxlanması üçün kriptografik xüsusiyyətli daşıyıcıların (tokenlərin) satın alınması üzrə açıq tender keçirir: Tender proseduru 03 may 2019-cu il tarixdə saat 15:00-da Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin inzibati binasında (AZ1010, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 185) keçiriləcəkdir. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir: - tenderdə iştirak üçün yazılı müraciət (ariza); - iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şahadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri; - müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları; - tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı; - iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı; - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - satınalma prosedurlarında iştirak etmək üçün müvafiq dövlət orqanlarından arayış; - 2 (iki) nüsxədə Azərbaycan dilində tender təklifi (tender təklifinin 1 (bir) ədəd əsli, 1 (bir) ədəd surəti, ikiqat zərflə daxil edilərək imzalanmış, möhürlənmiş şəkildə olmalıdır. Zərflin üzərində "3 may 2019-cu il tarixində qədar açılmamışdır (tender təkliflərinin açılış vaxtı)" sözləri yazılmalıdır və zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); - tender təklifinin qiymətinin 1 faizi məbləğində bank təminatı (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 23 aprel 2019-cu il saat 17:00-a, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərflə 01 may 2019-cu il saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərbədi, 80 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 02 may 2019-cu il saat 15:00-da Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərbədi, 80 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez Ortopedik Bərpa Mərkəzi 2019-cu il üçün dərvi və yapışdırıcı vasitələrin satın alınması ilə əlaqədar

Tekrar

açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir. Tenderin predmeti: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez Ortopedik Bərpa Mərkəzində 2019-cu il üçün dərvi və yapışdırıcı vasitələrin satın alınması. Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Əhmədli qəsəbəsi, S.Ə.Şirvani küçəsi, 159 (əlaqə telefonu: (+99412) 376-70-58) ünvanından ala bilərlər. İştirak haqqı: 300 manat Protez Ortopedik Bərpa Mərkəzi VÖEN: 1000341661 Bank: ABB Xətai filialı H/h: AZ81IBAZ38060019449725614215 m/h: AZ03NABZ01350100000000002944 VÖEN: 9900001881 Kod: 805625 S.W.I.F.T. : İBAZAZ2X İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət; - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

Tender komissiyası

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta mübadiləsi fəaliyyətinə "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziyaların verilməsi, valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların reyestrinin və valyuta mübadilə əməliyyatları üzrə uçotun aparılması məqsədilə mal və xidmətlərin satın alınmasına dair

açıq tender elan edir

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta mübadiləsi fəaliyyətinə "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziyaların verilməsi, valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların reyestrinin və valyuta mübadilə əməliyyatları üzrə uçotun aparılması məqsədilə mal və xidmətlərin satın alınmasına dair açıq tender keçirir. Dövlət satınalmalarının tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir: - tenderdə iştirak üçün ariza; - iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şahadətnamə və reyestrdən çıxarış) notarial qaydada təsdiq edilmiş surətləri; - tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətli təsdiq edən sənəd; - tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı; - iki nüsxə (əsl və surət) Azərbaycan dilində tender təklifi (tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); - tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən bank qarantıyası formasında - zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); - son bir ili əhatə edən maliyyə dövrüyyəsini əks etdirən bank arayışı; - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi və digər müvafiq orqanlardan arayış; - digər sənədlər. Tender proseduru 17 may 2019-cu il saat 15:00-da Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasında (Bakı şəhəri, Bülbül prospekti, 27) keçiriləcəkdir.

Tender komissiyası

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 16 may 2019-cu il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərflərdə, digər tələb olunan sənədləri isə ən gec 07 may 2019-cu il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərflərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Bakı şəhəri, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır. İştirak haqqı 500 (beş yüz) manat təşkil edir və tenderin noticələrindən asılı olmayaraq geri qaytarılmır. Tenderdə iştirak haqqı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının aşağıdakı hesabına köçürülməlidir:

Bank: ASC "Xalq" Bankının "Sahil" filialı Bank VÖEN: 2000296061 Müxbir hesab: AZ24NABZ01350100000000067944 Kod: 510675 SWIFT: HAJCAZ 22 İBAN: AZ92HAJCCRAZN00900071310001 VÖEN: 1403372311

Məlgöndəyənlər (podratçılar) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində və tenderin əsas şərtlər toplusunda sərbəh edilmiş ixtisas meyarlarına və prosedurlarına əsasən qiymətləndiriləcəkdir. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur. Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərkən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Bakı şəhəri, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Tender üzrə əlaqələndirici şəxs: Maliyyə və satınalmalar idarəsinin aparıcı müdaxirəsi Rüstəm Korimov (rustam.korimov@fimsa.az, tel.: 493-50-58 (daxili 285) Faks: 498-12-14).

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ərazisində nəzərdə tutulmuş müəllim və tələbə mərkəzlərinin yenidən qurulmaqla genişləndirilməsi, akt zalının cari təmiri məqsədilə 07 mart 2019-cu il tarixdə keçirilmiş açıq tender prosedurunda "Kaizen" Məhdud Məsuliyyətli Cəmiyyət qalib elan edilmiş və bu təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

Beynəlxalq aləm

BMT terrorizmlə mübarizə haqqında qətnamə qəbul etdi

BMT Baş Assambleyası terrorizm və din zəminində digər zorakılıq aktları ilə mübarizə haqqında qətnamə qəbul etmişdir. Sənəd ötən ayın 15-də Yeni Zelandiyada baş vermiş terror aktından sonra Türkiyənin təşəbbüsü ilə təqdim olunmuşdu. 30-dan çox ölkə bu təşəbbüsə qoşulmuşdur. Qətnamənin layihəsini Baş Assambleyaya Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu təqdim etmişdir. Çavuşoğlu çıxışında demişdir: "Biz ədalət-sizlik, ayrı-seçkilik və bərabərsizliyin artması şəraitində yaşayırıq. Artıq konkret tədbirlər görməyin vaxtı gəlib çatmışdır. Biz mövcud milli qanunvericilikləri dəyişməli və yeni qanunlar qəbul etməklə cəmiyyətimizdəki bu zərəhərə qarşı mübarizə aparmalıyıq".



İranda baş vermiş qurbanlarının sayı 57 nəfərə çatdı

İranda baş vermiş qurbanlarının sayı 57 nəfərə çatdı



İranda baş vermiş daşqınlarda ölənlərin sayı 57 nəfərə çatmışdır. Təbil fəlakət zamanı 478 nəfər yaralanmışdır. Bu barədə jurnalistlərlə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Müctəbə Xalidi məlumat vermişdir. İRİNA informasiya agentliyinin xəbərinə görə, Luristan vilayətində 620 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib. Son 48 saat ərzində yağan yağışlar ucbatdıran regionda 350 körpü və su kanalı dağılmışdır. Ölkənin qərb vilayətlərində iki həftədir davam edən leysan yağışları nəticəsində böyük ərazilər su altında qalmışdır. Güclü daşqınlar şəhər və kənd infrastrukturuna zərər vurmuş, bina və fermalarda dağıntılar baş vermişdir.

Qazaxıstanın yeni Prezidenti latın əlifbasının tərəfdarıdır



Qazax dilinin latın qrafikası ilə əlifbaya keçməsi mədəni modernləşmənin əsas mərhələlərindən biri olacaqdır. Bəyanatla Qazaxıstan Prezidenti Kassim-Jomart Tokayev çıxış etmişdir. Dövlət başçısının dediyinə görə, "əlifba seçimi təkə yazı şablonu seçimi deyil. Bu gün Qazaxıstan zamanın tələblərindən geri qalmır: qonşu ölkələr də latın qrafikasını seçmiş, dünyada informasiyanın 90 faizi latın əlifbasında dərc olunur. Məlumdur ki, kim informasiyaya sahibdirsə, onun elmi və texnologiyası inkişaf edir". Tokayev əlavə etmişdir ki, bir çox ictimai təşkilatlar və şirkətlər artıq latın qrafikasından istifadə edir. Prezidentin dediyinə görə, latın əlifbasına keçid mərhələli şəkildə, müəyyən olunmuş cədvəle uyğun olaraq həyata keçiriləcək. Xatırladaq ki, ötən ilin fevral ayında respublikanın ilk Prezidenti Nursultan Nazarbayev latın qrafikasına əsasən yeni qazax əlifbasını təsdiqləmişdir. Əlifbada 32 hərflər və apostrof vardır. Qazaxıstan hökuməti dövlət dilinin latın qrafikasına keçidini 2025-ci ildə başa çatdırmağı planlaşdırır.

ALLAH RƏHMƏT ELƏSİN!

Advertisement for Allah Rəhmət Eləsin! featuring Bəxtiyar Sadiqov, Əli Paşayev, and Südəb Məmmədovanın names and photos.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

Advertisement for «AZƏRBAYCAN» newspaper's advertising service, including contact information for the editor-in-chief Bəxtiyar Sadiqov and subscription details.